

Maliyyə vəziyyəti haqqında hesabat, 31 Dekabr 2022 tarixinə, min manatla	
Aktivlər:	481,927.72
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait	170,736.15
Ticarət və investisiya qiymətli kağızları	83,948.36
Banklar və digər maliyyə institutlarındakı depozitlər	6,120.00
Banklar və digər maliyyə institutlarına verilən kreditlər	0.00
Müştərilərə verilmiş kreditlər	236,945.02
a) istehlak kreditləri	45,307.77
b) biznes kreditləri	169,165.29
c) daşınmaz əmlak kreditləri	22,471.96
d) digər kreditlər	0.00
(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat)	38,215.75
Müştərilərə verilmiş kreditlər (xalis)	198,729.27
Əmlak və avadanlıqlar	4,175.04
Qeyri-maddi aktivlər	7,527.09
Təxirə salınmış vergi aktivləri	1,006.17
Balansdakənər aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	0.00
Digər aktivlər	9,685.65
Öhdəliklər:	397,852.80
Depozitlər	363,857.28
a) fiziki şəxslərin depozitləri	80,751.10
b) hüquqi şəxslərin depozitləri	283,106.18
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər	0.00
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər	24,677.68
Borc qiymətli kağızları	0.00
Cari vergi öhdəlikləri	222.67
Təxirə salınmış vergi öhdəliyi	0.00
Subordinasiya borc öhdəlikləri	0.00
Digər öhdəliklər	9,095.18
Kapital:	84,074.93
Səhmdar kapitalı	55,380.70
Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)	0.00
Bölüşdürülməmiş mənfəət	25,364.56
Ümumi ehtiyatlar:	3,329.66
a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	3,329.66
b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar	0.00
c) digər ümumi ehtiyatlar	0.00
Cəmi öhdəliklər və kapital	481,927.72

Məfəət və zərər haqqında hesabat, 31 Dekabr 2022 tarixinə, min manatla	
Faiz gəlirləri:	26,235.74
Müştərilərə verilmiş kreditlər	23,348.96
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri	0.00
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri	1,140.89
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri	1,744.43
Digər faiz gəlirləri	1.47
Faiz xərcləri:	2,156.98
Depozitlər üzrə faizlər	1,550.91
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri	0.00
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər	561.97
Pul bazarı alətlərinə ödənilən faizlər	0.00
Qiymətli kağızlar üzrə faizlər	0.00
Digər faiz xərcləri	44.11
Xalis faiz gəliri(zərəri)	24,078.76
Qeyri-faiz gəlirləri:	18,890.78
Alınan haqq və kommissiya gəliri	12,424.50
Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)	6,338.36
Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər	0.00
Digər gəlirlər	127.93
Qeyri-faiz xərcləri:	32,794.54
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər	11,347.57
Ümumi və inzibati xərclər	6,902.05
Amortizasiya xərcləri	4,187.51
Digər xərclər	10,357.41
(Mümkün zərərlər üçün yaradılan ehtiyatlar)	7,990.73
Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)	2,184.27
Mənfəət vergisi	1,030.91
Dövr üzrə xalis mənfəət	1,153.36